



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütüvi İnformasiya Vəstítelerinin İnkışafına
Dövlət Dəstəyi Fondu



KİVDF

www.kivdf.gov.az

Dini ve milli tolerantlıq, mülkətlərərəsi
münasibatların inkişaf etdirilməsi

Azərbaycan tarixən müxtəlif dini
lərin hökm sürdüyü, coxmillatlı
bir ölkə olub. Cografî mövqeyi və
etnik tərkibi baxımdan Azərbaycanda
müxtəlif dövrlərdə bütürəstlik, yəhudililik,
zurdüslük, xristianlıq, İslam və bir çox dini
inanclar mövcud olub. Azərbaycan regionun
tak İslam dövləti olmasına baxmayaraq, büt
tin dini lərin azad yaşadığını bir ölkədir. Burada
Türklərə bərabər lazı, avar, talysh, rus, ta
tar, saxar, gürçük, kurd, tat, yəhudi, udinlər və
başa millətlərin nümayandaları yaşayırlar.
Və onların hər biri öz dini inancını sərbəst
səkildə yaşayış ibadətini edə bilir. Ölkə əra
zisində nəzər salındıqda məscidlərlə yanşı, ki
fayat qədər kilsə, sinagogun da fəaliyyət gö
stərdiyini görür.

Azərbaycan Respublikası Konstitusiyas
ının 48-ci maddasına əsasən, hər bir şəx
sınca adadlı hüququna malikdir. Konstitu
siyanın 18-ci maddasının 1-3 bandlarında
göstərilir ki, Azərbaycan Respublikasında
din dövlətdən ayrıdır, bütün dini etiqadlar
qanun qəsasında bərabərdir, insan şəxsiyyətini
alçaldan, insanlıq prinsiplərinə zidd olan
dini ləri yasmaq və tabliğ etmək qadagandır.
“Dini etiqad azadlığı haqqında” Azərbaycan
Respublikasının Qanunu hər bir şəxsin dina
münasibatını müüyyənləşdirmək və ifadə et
mək hüququna və həmin hüququna həyata ke
riməyə tamimat yaradır.

Həzirdə ölkəmizdə 510 dini icma qey
diyyatdan keçib və bunun 32-i müxtəlif dini
lər xidmət edir. Ölkə ərazisində müxtəlif
dövrlərdə tikilən kilsələrdə azərbaycanlı xe
riyəxahları və məməyi olmayırlar. Bundan
başqa, qeyri-islam dininə aid olan ibadət
yerlərinin tikilməsi xalqdan topılanan ianolar
hesabına tikilib. Bu da təkə ölkə rəhbərliyi
nin deyil, eyni zamanda xalqın da digər dini
lərin nümayənlərinə xəsgörü ilə yanaşdırı
nı nümunəsidir.

Sıra tarixin müxtəlif dövrlərində və ölkə
nin fərqli yerlərində tikilən kilsələri təqdim
edirik.

“Cən Mironosits” pravoslav kilsəsi

Kilsə 1909-cu ildə memar M.F.Verjibits
kinin layihəsi əsasında rus stilində, məşhur
Azərbaycan milyonçusu və xeyriyyəci Hacı
Zeynalabdin Tağıyevin şəxi maddi yardım
və ianələr hesabına inşa edilib. Kilsənin açı
lışında o dövrün görkəmli siyasi və din xə
diləri, cümələndən rus carının Qafqazda
canışını Qraf Vorontsov-Daskov iştirak edib.

İlk zamanlar məbəd 262-ci Salyan piyad
a ehtiyat alayının tabeliyində idi və onların
məməvi ehtiyaclarını ödəyirdi. 1920-ci ildə
Sovet hakimiyyəti dövründə kilsə ilk bağla
nan ibadət yerlərindən biri olmus, onun bas
keşfi isə güllələnmişdir. Məbəd komunist
rejimi vaxtı anbara çevrilmiş, bir müddət
sonra isə idmançıların ixtiyarına verilərək,
idman zalı kimi istifadə olunmaga başlamış
dır.

1990-ci ildə Qanlı Yanvar hadisələri za
man kilsənin dəm örtüyünü iki məməri düş
müssüd. Bunun nəticəsində dəm tamamilə
daglıqlıq, dəsəmə çökəməs, divarlar isə catla
mışdı. Məbədin yan daglıqlıq binası 1991-ci
ildə Rus Pravoslav Kilsəsinin sorançuna
verilər. Bakıda Arxiyerey kafedrasının təsisi
edilmişindən sonra kilsəda bərpa işlərinin
aparılmasına imkan yaranıb. Rus-pravoslav
kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının
arxiyepiskopu Aleksandr İşeiniñ köməyi ilə
məbəddə yenidənqurma işləri aparılıb.

1 noyabr 1892-ci ildə yenica bərpa edil
miş məbəddə Nikolay baş kilsəsinin proto
reyi və baş keşfi Aleksandr Vasilievic Yu
reji

niskiy tarafından ruhanılar məclisi ilə birgə
Müqəddəs Arxiyek Mıxailin şərfinə mü
qəddaslaşdırılma mərasimi həyata keçirilir.
Kilsədə bir çox ikonalar var idi, amma onları
arasında daha çox Müqəddəs Mitropolit
Moskovski Aleksiy və Yasaran İlahi Ana
ikonalar seçilirdi. Bu ikonalar Salyan polku
na Afonsk Pantaleymen monastırından ha
diyya kimi göndərilmədi. Kilsədə Müqəddəs
Mıxail adına yalnız bir prestol (xristian mə
bədində bəzi dini mərasimlərin həyata keçir
ilər üçün nəzərdə tutulmuş kiçik masa)
vardı.

1936-ci ildə sökügedən məbəd Sovet ha
kimiyəti tərəfindən bağlandı və yataqxana
cevirdi. Fasizm üzərində qolbadan
sonra, 1946-ci ildə kilsənin binası yenidən
rus-pravoslav kilsəsinə qaytarıldı.

25 may 2001-ci ildə Moskva və Ümum
rusiya patriarı II Aleksiy “Mıxail-Arxeangel”
kilsəsinə bas çəkməs və burada dua mərasimi
məməni həyata keçirilmişdi. Hal-hazırda Bakı və
Azərbaycan Yeparxiyasının arxiyepiskopu
Aleksandr İşeiniñ təsəbbüsü ilə məbədin
aşağı mərtəbəsində müqəddəs apostol Var
folomey adına priox (aşağı kilsə təskilatına
mənsub üzvlərinin yasadığı yer) tikilir.

İsa ölkəmizə safor edən Roma-katolik kilsə
sinin rosmisi kardinal Krescenzio Sepe Pre
zident İlham Əliyev tərəfindən qəbul edil
miş, digər dini icmaların rəhbərləri ilə görüş
miş və daha sonra tikiləcək kilsənin təmə
qoyuma mərasimində bünövrəyə yerləşdirilə
cək ilk dəsti təqdis edərək öz xeyir-dualannı
vermişdir.

Böyükəklər tərəfindən hazırlanın “Bakı
Müqəddəs Məryəm” kilsəsinin xatirinə
həsr edilən kilsənin tikintisi 2007-ci ilin fev
ralyunda yekunlaşır. Eyni vaxtda 250-300 nəfər
inbadet edə biləcəyi salonu olan bu kilsə
Neapol Memarlıq Universitetinin professoru
Pado Ruceyro və Bakı şəhərinin bas memən
Akif Abdullayevin layihəsi əsasında inşa olun
ur. 2007-ci ilin aprelində Roma-katolik kils
əsinin Cənubi Qafqaz üzrə apostol nunsisi
arxiyepiskop Klaudio Qudjerotti yenili kilsədə
ilk ibadət həyata keçir. Kilsənin rəsmi açılı
şı isə Vatikanın dövlət katibi kardinal Tarczio
Bertoneñin 2008-ci ilin martında Azərbayca
na safları çərçivəsində bas tutur. Acıls mara
simində dövlət başçısı İlham Əliyev, Heydər
Əliyev Fonduñun prezidenti, Milli Məclisin
deputati Mehriban xanım Əliyeva, Qafqaz
Müsəlmanları İdarəsinin sədrı seyxlüsləm

Azərbaycanda müxtəlif din mənsublarının ibadəti Üçün hər cür şərait var



başçınan istirak etmişlər. Moskvada yaşamus
Ümumrusiya Azərbaycan Kongresinin sa
biq vitse-prezidenti Aydin Qurbanovun kö
məkliyi ilə kilsənin ikinci həyatına qoşuşdu
rulması diqqətəlayiq haldür. O, Bakı və
Azərbaycan Yeparxiyasının osas kilsəsinin
dirçəldiləməsi üçün tələb olunan maliyyə və
məddi vasitələrin asas hissəsini öz üzərinə
götürməsdür. Azərbaycanın paytaxtında
rus-pravoslav məbədinin barpa edilməsindən
göstərdiyi xidmətlərə görə Moskva və
Ümumrusiya patriarı II Aleksi müsləman
xeyriyyəçini “Pravoslav Ordeni” ilə təltif et
mişdir.

Söyügedən pravoslav ibadət yerində
xristian ərnənəyə görə, Bakı şəhərinin hima
yacısı Müqəddəs Vərfolomeyin qurumus
casadindən olan hissələr saxlanılır.

“Mixail Arxeangel” kilsəsi

Mixail Arxeangel kilsəsi Bakıdakı ən qo
dim pravoslav məbədlərindən biridir. Kilsə
XIX-cu asırın 40-ci illərində inşa edilib və
hərbi ibadət yerlərindən sayılır. 1855-ci ildə
tarixi, 39 sayılı “Qafqaz” qəzetiñin məlumatına
gördik, məbəd Xəzər Dərəsi İdarəsinin büt
tün rütbəli xəsləri tərəfindən, Rusiya könül
lü donanmasının və polkunun şefi şərfinə
tikilib. Bu sabobdan, onun dua otagi ilk vax
tarlı gəmi göyərtəsinə xatırladırı və o, Xəzər
donanmasına tabe idi. Bu dövrədə məbəd,
“Donanma kilsəsi” (rusça “Flotskaya”) adla
nib. Kilsə Pskov stiliñde inşa edilib. 1873-cü
ildə məbədin binası Bakı batalyonuna, dəha
sonra isə Salyan polkuna, 1875-ci ildə isə kilsə
Yepardal İdarəsinin rəhbərliyinə verilir.

1891-ci ildə hərbi idarətin protosviteri
nin razılığı ilə kilsə binasının bərpasına bas
lanılar və 1892-ci illən noyabr ayında təmir iş
ləri yekunlaşır. Təmir-bərpa işi Müqəddəs
Sinodun vəsaiti hesabına aparılmışdır və 22
min rubla başa galmışdır.

1 noyabr 1892-ci ildə yenica bərpa edil
miş məbəddə Nikolay baş kilsəsinin proto
reyi və baş keşfi Aleksandr Vasilievic Yu
reji

“Müqəddəs Maryam - Mövlud” kilsəsi

Bazılıka formasında olan “Müqəddəs
Məryəm - Mövlud” kilsəsi 1896-ci ildə ianə
lər hesabına inşa edilib. Kilsədə ilk dövrlərdə
priox məktəbi faaliyyət göstərib. Oktabr
inqilabından sonra bağlanan məbəd hərbi
kazarmaya çevrilir. 1944-ci ildə bu ibadət
oçagi yenidən rus-pravoslav kilsəsinə qayta
rulmuş və ona Stavropol-Bakı Yeparxiyasının
kafedral kilsəsi statusu verilir. 1946-ci ildə
Azərbaycandakı pravoslav kilsələrinin bla
şəbbəsü ilə kilsəda əlavə mehrə qurulur.
Kilsədə 1999-cu ildən 2001-ci ildə kimi Bakı və
Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr
İšeiniñ təsəbbüsü ilə yenidənqurma işləri
işlərini saxlanılır.

26 may 2001-ci ildə Moskva və Ümum
rusiya Patriarı II Aleksiy Müqəddəs Məryəm -
mövlud kilsəsinə bas çəkməs və burada dua
mərasimi həyata keçirilmişdir. Kilsədə ilk dövrlərdə
priox məktəbi faaliyyət göstərib. Oktabr
inqilabından sonra bağlanan məbəd hərbi
kazarmaya çevrilir. 1944-ci ildə bu ibadət
oçagi yenidən rus-pravoslav kilsəsinə qayta
rulmuş və ona Stavropol-Bakı Yeparxiyasının
kafedral kilsəsi statusu verilir. 1946-ci ildə
Azərbaycandakı pravoslav kilsələrinin bla
şəbbəsü ilə kilsəda əlavə mehrə qurulur.
Kilsədə 1999-cu ildən 2001-ci ildə kimi Bakı və
Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr
İšeiniñ təsəbbüsü ilə yenidənqurma işləri
işlərini saxlanılır.

“Bakırə Müqəddəs Məryəm” kilsəsi

Bakıda 1912-ci ildə neft maqnatları -
Rılskilar ailəsi tərəfindən “Bakırə Müqəddəs
Məryəm” kafedral kilsəsi (memarı İ.K.Plosko
) inşa edilir. Sovet dövründə 1934-cü ildə kils
ə da daqidiqlışdır və onun yerində Dzerjinski
adına Klub - İndiki Şəhəriyər adına Mədəniyyət
Evi tikilir. Azərbaycan müstəqilliyətədə
etdiķdən sonra bütün dini icmalara şərait y
aradıķıgi kimi, katolik icmasına da qayğı gö
stərilmis və mərhəm prezident Heydər Əliyev
in göstərişi ilə dini məbədə ehtiyac duyulan
katoliklər üçün o vaxt böyükəklər tərəfindən
urğulmuş kilsənin yerinə inşa edilmişdir.

“Bakırə Müqəddəs Məryəm” kafedral
kilsəsi 1988-ci ildə xristian din obrazkeş Mü
qəddəs Georgiın şərfinə könlükkə ianolar
və Qafqazda Xristianlığın Bərpası İdarəsinin
maliyyəti ilə tikilib. Kilsə Mədəniyyət və Tur
izm Nazirliyinin tərəfindən təsdiq edilmiş
dir. Orada dövlət qeydiyyatından ke
cmi dini icma faaliyyət göstərib.

Allahşükür Pasazada, rus-pravoslav kilsə
sinin Bakı və Xəzəryanı Yeparxiyanın yep
iskopu Aleksandr İşeini, apənci dini icmaların
rahbərləri, diplomatik korpusun nümayandaları,
xarici qonaqlar istirak etmişdilər.

“Aleksandr Nevski” kilsəsi

Məbəd 1887-ci ildə kəhnə qəbiristanlı
ğın yerində həm yerli pravoslavların, həm də
müsəlmanların xeyriyyə vəsaiti hesabına
ucaldılır. Böyükəklər inqilabına qədər bu
pravoslav ibadət yeri bas kilsə statusuna malik
olسا da, XX əsrin 20-ci illərində Sovet hakimiyyət
tarafından bağlanılaraq başqa məqsədələr
tütün istifadə olunur. 1946-ci ildə məbəd rus
pravoslav kilsəsinə qaytarılır. Kilsənin əski
interyerindən müxtəlif ikonalar günümüze
gələr gəlib. Bir nəfər arasında Müqəddəs
Aleksandr Nevski və müqəddəs Mariya
Maqdalenə adına ikonalar xüsusi qeyd et
miş lazımdır. Məbəddə ibadət mərasimləri
altıncı və bazar günləri, həmçinin pravoslav
bayramlarında keçirilir.

“Cotari” alban-udi kilsəsi

Qəbələ rayonun Niz qəsəbəsində yer
leşən “Cotari” alban-udi kilsəsi yerli sakincı
rin vəsaiti hesabına 1723-cü ildə inşa edil
mişdir. Kilsənin adı qəsəbədəki Cotari mah
alləsinin adından götürülmüş. Sovet hakimiyyət
illişkili dindinqi anbarı kimini faaliyyət
gösterən kilsədə 2003-cü ildə əsaslı bərpa və
yenidənqurma işlərinə başlanılar və 2006-ci
ildə dindarların istifadəsinə verilir.

“Müqəddəs Georgi” pravoslav kilsəsi

“Müqəddəs Georgi” kilsəsi Qax rayonu
nun Qaxingiloy kəndi ərzisində yerləşir. Bu
kilsə 1888-ci ildə xristian din obrazkeş Mü
qəddəs Georgiın şərfinə könlükkə ianolar
və Qafqazda Xristianlığın Bərpası İdarəsinin
maliyyəti ilə tikilib. Kilsə Mədəniyyət və Tur
izm Nazirliyinin tərəfindən təsdiq edilmiş
dir. Orada dövlət qeydiyyatından ke
cmi dini icma faaliyyət göstərib.